

Timotiyqa «1»

*Rosul Pawlus Timotiyqa yazoqan birinqi
məktup ••• Salam*

¹ Kutkuzoquqımız Hudaning wə ümidimiz Məsih
Əysanıg əmri bilən Əysa Məsihning rosuli kılıp
təyinləngən mənki Pawlustin■

² etikad yolidiki əzümning sadık oqlum bolqan
Timotiyqa salam. Huda'Atimiz wə Rəbbimiz
Məsih Əysadin sanga mehîr-xəpkət, rəhîmdillik
wə hatırjəmlik bolqay!■

Sahfa təlimlərni tosux

³ Makedoniyə əlkisigə baroqanda, səndin
ətünginimdək xuni yənə ətünimənki, xu yərdiki
bəzi kixilərgə bid'ət təlimlərni əgətmənglər dəp
tapilixing üçün sən dawamlik Əfəsus xəhiri idə
kalqın;■

⁴ ularning əpsanilər wə ayioqi yok
nəsəbnamilərgə bənd bolmaslıkini tapilioq; bular
Hudanıg etikad arkılıkla əməlgə
axurulidioqan Əz əyigə bolqan pilanini ilgiri

■ **1:1** Ros. 9:15; Kol. 1:27. ■ **1:2** Ros. 16:1; 1Kor. 4:17; Gal. 1:3; 1Tes. 3:2; 1Pet. 1:2. ■ **1:3** Ros. 20:1.

sürməydu, bəlki pəkət bimənə talax-tartixlarnı kəltürüp qıçıridu, halas. □ ■

5 Əmdilikdə bizgə tapilanıqan təlimning muddiasi sap կəlb, pak wijdan wə sahtiliksiz etikadtn kelip qıkıdioqan mehîr-muğəbbəttin ibarəttur.■

6 Bu ixlarda bəzi kixilər qətnəp, bimənə gəplərni kılıxka burulup kətti.

7 Ularning Təwrat қanunining əliması bolousi bar; birak ular əzlirining nemə dəwatqanlığını yaki əzlirining hədəp kəyt kiliwatqan səzlirining nemə ikənlikini qüxənməydu.

8 Əmdi bizgə məlumki, əgər kixilər Təwrat қanununu əyni muddiasida қollansa, u paydılıktur.■ ■

9 Qünki biz yənə xuni bilimizki, Təwrat қanuni həkkaniy adəmlər üçün tüzülgən əməs, bəlki қanunoqa hilaplik kıləquqilar wə boy ni қattiklar üçün, ihməssizlər wə gunahkarlar üçün, iplaslar wə kupurluk kıləquqilar üçün, atısını əltürgüqilər wə anisini əltürgüqilər üçün, katillar, ■

- **1:4 «ayioqi yok nəsəbnamilər»** — Yəhudiylər həlki hərdaim əzininə Təwrettiki uluq bir «rohiy ərbab»ning məlum bir əwlədi, Greklər bolsa əzininə məlum bir «ilahiy adəm»ning əwlədi ikənlikini ispatlimaqçı idi. **«Bular Hudanıng etikad arkılıkla əməlgə axurulidioqan Əz əyigə boləqan pilanını ilgiri sürməydu»** — «(Hudanıng)... Əz əyigə boləqan (nijatlıq) pilanı» grek tilida «Hudanıng əyidiki қanun-orunlaxturuxları» deyən ibarə bilən ipadilinidu. ■ **1:4** 1Tim. 4:7; 6:4, 20; 2Tim. 2:16; Tit. 1:14; 3:9. ■ **1:5** Rim. 13:8; Gal. 5:14. □ **1:8 «əgər kixilər Təwrat қanununu əyni muddiasida қollansa, u paydılıktur»** — «əyni muddiasida» grek tilida «қanunluq yolda қollansa». ■ **1:8** Rim. 7:12. ■ **1:9** Gal. 5:23.

10 buzukluk kiloquilar, bəqqiwazlar, adəmlərni ķullukka bulioquilar, yaloqanqilar, kəsəmhorlar üçün wə yaki saqlam təlimlərgə zit bolovan baxka hərkəndak ķilmixlarda bolovanlar üçün tüzülgən. □

11 Bu təlimlər təxəkkür-mubarəkkə layik Boloduqi Hudanıng manga amanət kiloqan xan-xəripini ayan kiloqan hux həwərgə asaslanoqan. □ ■

Pawlus əzi Hudanıng rəhimdillikini kərsatküqi janlıq misaldur

12 Manga küq-ķudrət bərgən, meni ixənqlik dəp karap, Əz hizmitigə təyinligən Rəbbimiz Məsih, Əysəqə təxəkkür eytimənki,

13 U meni təyinlidi! — burun kupurluk wə ziyan kəxlilik kiloquqi, zalim bir adəm bolsammu, manga rəhim kərsitildi; qünki mən bu ixlarnı

□ 1:10 «Təwrat ənənə... saqlam təlimlərgə zit bolovan baxka hərkəndak ķilmixlarda bolovanlar üçün tüzülgən» — «saqlam təlim» — bu Pawlusning kəp ixlidioqan ibarisi. Hudadin kəlgən təlim uni қobul kiloqanlarda saqlam rohiy həyatni hasil ķilidu wə ķuwatlıqdaşı. □ 1:11 «bu təlimlər təxəkkür-mubarəkkə layik boloduqi Hudanıng manga amanət kiloqan xan-xəripini ayan kiloqan hux həwərgə asaslanoqan» — «bu təlimlər» («saqlam təlim») Təwrat ənənənin həkikiy əhmiyyətini, uning «əz muddiasida ķollinidioqan» yaki «ənənəlik yolda ķollinilidioqan» məzmununu əz iqigə alidu (8-ayət). ■ 1:11 1Tes. 2:4; 1Tim. 6:15.

nadanlik wə etikadsizliktin қiloqanidim. □ ■

14 Ҳалбuki, Rəbbimizning manga kərsətkən mehîr-xəpkiti ziyadilixip, Məsih Əysada bolqan etikad wə mehîr-muhəbbət wujudumoqa elip kirilixi bilən exip taxti.

15-16 Muxu səz ixənqlik wə hər adəm uni қobul қılıxi tegixliktur — «Məsih Əysa gunahkarlarnı kutkuzux üçün dunyaqə kəldi!». Mən gunahkarlar iqidiki əng əxəddiyisidurmən! Lekin dəl xu səwəbtin Məsih Əysanıng əng əxəddiy gunahkar bolqan meni, keyin Əzigə etikad kılıp, mənggülük һayatka erixidiqanlaroqa misal kılıp məndə Əzinin barlıq səwr-takitini ayan қılıxi üçün, manga rəhim-xəpkət kərsitilgəndur.

□ ■

□ 1:13 «U meni təyinlidi! — burun kupurluk wə ziyanxəlik қiloquqi, zalim bir adəm bolsammu...» — «kupurluk қiloquqi» — uning kupurlukı biwasitə Hudaşa қaritilqan əməs (qünki u «ihlasmən Yəhədiy» idi), bəlkı Huda əwətkən Kutkuzoluqı Məsihgə wə Uningoqa əgəxkənlərgə қaritilqan. «Ziyanxəlik қiloquqi» — Məsihgə əgəxkənlərgə ziyanxəlik қiloquqi. **«qünki mən bu ixlarnı nadanlıq, wə etikadsızlıktın қiloqanidim»** — «etikadsızlık» Hudanıng Əysa Məsihdə bolqan nijat yoliqə bolqan etikadsızlıktur. ■ **1:13**

Yh. 9:39,41; Ros. 3:17; 8:3; 9:1; 22:4; 26:9; 1Kor. 15:9; Gal. 1:13. □ **1:15-16** «Muxu səz ixənqlik wə hər adəm uni қobul қılıxi tegixliktur — «Məsih Əysa gunahkarlarnı kutkuzux üçün dunyaqə kəldi!». Mən gunahkarlar iqidiki əng əxəddiyisidurmən! Lekin dəl xu səwəbtin Məsih Əysanıng əng əxəddiy gunahkar bolqan meni, keyin Əzigə etikad kılıp, mənggülük һayatka erixidiqanlaroqa misal kılıp məndə Əzinin barlıq səwr-takitini ayan қılıxi üçün,

manga rəhim-xəpkət kərsitilgəndur» — bu zor əhmiyətlik ayət tooqruluk «köxumqə səz»imizni kərüng. ■ **1:15-16** Mat. 9:13; Mar. 2:17; Luğa 5:32; 19:10; 1Yuha. 3:5.

17 Əmdi mənggülük Padixahka, yəni əlməydiqan wə kəz bilən kərgili bolmaydiqan, birdinbir Hudaqa əbədil'əbədgıqə hərmət-izzət wə xan-xərəp bolqay! Amin! □

18-19 Əy, oqlum Timotiy, burun sən toqruluk eytiləqan bexarətlik wəhiylərgə asasən bu buyruknı sanga tapxurimən. Bu wəhiylərni қoral kılıp, etikadta wə pak wijdaningda qing turup, güzəl urux kılqaysən. Bəzilər wijdanida pak turuxtın qətnəp kətti, nətijidə ularning etikadi huddi hada taxka urulup oqerkə bolqan kemidək wəyran boldi. □ ■

20 Humeneus wə Iskəndərlər mana xundak kixilərdindur. Ularnı kupurluk kılmaslıqnı əgənsun dəp, Xəytanning ilkigə tapxurdum. □ ■

□ **1:17 «mənggülük Padixah»** — grek tilida «barlık zamanlarning Padixahı». **«birdinbir Hudaqa əbədil'əbədgıqə ... xan-xərəp bolqay!»** — bəzi kona kəqürmilərdə «birdinbir dana Hudaqa əbədil'əbədgıqə ... xan-xərəp bolqay!» deyildi.

□ **1:18-19 «bu wəhiylərni қoral kılıp, etikadta wə pak wijdaningda qing turup, güzəl urux kılqaysən»** — «güzəl urux kılqaysən» — ət igiliri bilən əməs, əlwəttə, rohiy kürəxtur. Keyinkı 6:12-ayəttə tiloja elinojan «güzəl kürəx»ni wə u toqrисidiki «köxumqə söz»ni kərung. ■ **1:18-19 1Tim. 6:12; 1Tim. 3:9.**

□ **1:20 «Ularnı kupurluk kılmaslıqnı əgənsun dəp, Xəytanning ilkigə tapxurdum»** — «Xəytanning ilkigə tapxurulux» bolsa, etikad yolidin helila qətnigən kixilərni eż gunahlılarını tonusun dəp, jamaət ixletsə bolidiqliqən eoşır bir tədbirdür. Uningda xundaq kixilər jamaəttiki bardı-kəldidin qıkırılıpla կalmay, bəlkim kesəl bolup կelixi yaki balayı'apətkə uqrıxi mumkin. Bu ix toqruluk yənə «1Kor.» 5-bab, izahatlırı wə xu məktuptiki «köxumqə söz»ni kərung. ■ **1:20 1Kor. 5:5; 2Tim. 2:17; 4:14.**

2

Jamaətning birinqi wəzipisi

1 Mən həmmidin awwal, *etikadqilaroja* pütkül insanlar üçün Hudadin tiləklər tilixini, dua-tilawət kılıxını, baxkılar üçün murajiet kılıxını wə təxəkkürlər eytixini,

2 bolupmu padixaḥlar wə barlik əməldarlar üçün dua-tilawət kılıxını jekiləymən. Xundak kılɔqanda, biz toluk ihlasmənlik wə salmaklıq bilən tinq wə aman-esən həyat kəqürələyimiz. ■

3 Bundak dua-tilawət kılıx güzel ixtur, Kutkuzojuqımız Hudani hursən kılıdu.

4 Qünki U pütkül insanning kutkuzuluxi wə ularning həkikətni tonup yetixini halaydu. ■

5 Qünki birlə Huda bardur, Huda bilən insanlar arisida bir kelixtürgüqimu bar, U bolsimu Əzi insan bolup kəlgən Məsih Əysadur. □ ■

6 U barlik insanlarnı hər kılıx üçün Əzini kurban kılıp bədəl təlidi; xundak kılıp bekitilgən wakıt-saitidə Hudanıq nijatiqə guwahlıq berildi. □ ■

■ **2:2** Yər. 29:7. ■ **2:4** Əz. 18:23; 2Pet. 3:9. □ **2:5** «**Qünki birlə Huda bardur**» — yaki «qünki Huda birdur» — «Kan.» 6:4 («Pərvərdigar Hudayımız, Pərvərdigar bir birliktur») wə izahatni kərung. ■ **2:5** Yh. 17:3; Rim. 3:30; Gal. 3:19; Ibr. 9:15. □ **2:6** «**U (Məsih) barlik insanlarnı hər kılıx üçün Əzini kurban kılıp bədəl təlidi**» — bu «hər kılıx» gunahning wə Xəytanning ilkidin. «**xundak kılıp bekitilgən wakıt-saitidə Hudanıq nijatiqə guwahlıq berildi**» — baxka birhil tərjimisi: «Bu uluoq ixqa (yəni Məsihning ölümü wə tirilixi) bekitilgən wakıt-saitidə guwahlıq berildi». Lekin bizningqə Əysanıq əlümining əzi xu «guwahlıq»tur — demək, Əysanıq kurbanlıkı Hudanıq qəksiz muhəbbət wə nijatlıq pilani toqıruluk bəlgiləngən waktida axkarıldı. ■ **2:6** Mat. 20:28; Əf. 1:7; Kol. 1:14.

7 Mən bu guwahlıqni yətküzüx üçün jakarqi wə rosul boluxka təyinlinip (mening bu səzlirimning həmmisi rast, mən yalqan gəp kilmidim), yat əlliklərgə etikad wə həkikət yolida eğətküqi bolup tikləndim. ■

8 Xunga, mən xuni halaymənki, ərlər kəyərdə bolsun, duaqla jəm bolqanda oğuzəpsiz wə dətalaxsız əhalda, əhalal əməllik əollirini kətürüp dua kilsun. ■

9 Ohxax yolda ayallarmu muwapıq kiyinip, əzlirini ar-nomus wə salmaklıq bilən pərdaz kilsun. Ularning əzlirini pərdazlax, qaqlirini alahidə yasax wə altun, ünqə-mərwayit wə esil kimmət kiyim-keqəklər bilən əməs, ■

10 bəlki güzəl əməlliri bilən pərdazlixini halaymən. Bu, Huda yolida təkwadar bolay degən ayallaroqa yarixidu.

11 *Jamaət sorunlirida*, ayallar tinq olturnup, toluq itaətmənlilik bilən təlim alsun. □

12 Lekin ayallarning ərlərgə təlim berixi yaki ular üstidin həküm sürüxigə yol қoymaymən. Əksiqə, ular tinq bolsun. □ ■

■ **2:7** Ros. 9:15; 13:2; 22:21; Rim. 1:9; 9:1; Gal. 1:16; 2:8; Əf. 3:8; 2Tim. 1:11. ■ **2:8** Zəb. 134:1-2; Yh. 4:21.

■ **2:9** Tit. 2:3; 1Pet. 3:3. □ **2:11** «*Jamaət sorunlirida, ayallar tinq olturnup, toluq itaətmənlilik bilən təlim alsun*» — Yəhudiylarning ən'əniliri boyiqə ayal kixilər Hudanıng səzlirini eğənməslək kerək idi, xunga rosulning bu səzi qong bir yengiliq idi. □ **2:12** «*Lekin ayallarning ərlərgə təlim berixi yaki ular üstidin həküm sürüxigə yol қoymaymən*» — bu təlim toqrluluk, xundakla aqa-singillarqa ata əlinə qoşul iltipatlar toqrluluk «1Kor.» 14:34-35 wə «Korintliklər (1)»diki «koxumqə səz»imiznimü kərüng. ■ **2:12** Yar. 3:16; 1Kor. 14:34; Əf. 5:24.

13 Qünki awwal Adəm'ata, keyin Həwa'ana yaritiloqan. ■

14 Awwal aldinip azdurulqanmu Adəm'ata əməs, bəlki Həwa'ana idi. U tolimu aldanqanlıqidin ularning itaətsizlikigə qüxüp kaloqanidi. ■

15 Lakin ayallar etikadta, mehîr-muhəbbət wə pak-mukəddəsliktə salmaklıq bilən turidiqanla bolsa, ular tuqutta sak-salamət ķutulidu. □

3

Jamaətning yetəkqiliri

1 «Əgər birsi jamaətkə yetəkqi boluxka intilsə, u güzəl bir wəzipini arzu ķiloqan bolidu» degən bu səz həktur. □

■ **2:13** Yar. 1:27; 2:22.

■ **2:14** Yar. 3:6.

□ **2:15** «**Lakin ayallar etikadta, mehîr-muhəbbət wə pak-mukəddəsliktə salmaklıq bilən turidiqanla bolsa, ular tuqutta sak-salamət ķutulidu**» — demək, «Ayallar Hudaning lənitigə uqriqanlıqtın tuquti kiyin wə hətərlik bolsimu, uningdin sak-salamət etüp ketidu». Bu 14-15-ayətni: «Ayallar ərlərgə təlim berix, ərlər üstigə həküm sürüxtə əməs, bəlki bala tuqux wə uni bekix jəryanıda, etikad arkılıq erixidiqan kutkuzuluxtin bəhrimən bolalaydu» degən baxqa bir mənidə qüxinixkimu bolidu. Ayətning: «Bırak ayallar Həwa'anining nəslidin tuqulqan əysa Məsih arkılık kutkuzulidu» degən yənə bir qüxənqisi əyni tekistkə anqə yekin kəlməydu, dəp ķaramyz.

□ **3:1** «**Əgər birsi jamaətkə yetəkqi boluxka intilsə, u güzəl bir wəzipini arzu ķiloqan bolidu**» — «yetəkqi»lər toopruluk «Filippiyililiklərə»diki «ķoxumqi sez», «yetəkqilər wə hizmətkarlar» degən sezlirimizni kerüng. «Akşakal» wə «yetəkqi» əməliyəttə bir gəptur.

2 Əmdi yetəkqi bolsa əyibsiz, bir hotunluk, salmak, pəmlik, ədəplik, mehmandost, Huda toqrisida təlim berələydiqan boluxi, □ ■

3 xundakla һarakkəx wə zorawan bolmaslıki, mulayim boluxi, səpra, nəpsaniyətqi bolmaslıki, □

4 əz ailisini yahxi baxkuralaydiqan boluxi, tolimu salapətlik bilən pərzəntlirini ata-anisiqə boysunidioqan kılıp tərbiyiliyələydiqan kixi boluxi kerək. □

5 Qünki birsi əz ailisini baxkurusuxni bilmisə, u Hudanıng jamaitidin қandağmu həwər alalisun?

6 Yetəkqi yengi etikədqılardın bolmisun; undak bolsa, u təkəbburlixip ketixi mumkin, xuningdək

□ **3:2 «Əmdi yetəkqi bolsa əyibsiz, bir hotunluk, salmak, pəmlik, ədəplik, mehmandost, Huda toqrisida təlim berələydiqan boluxi... (kerək)»** — «bir hotunluk», bəlkim «əz ayalıqə sadik» degən mənidə. Buning toqrluluk «köxumqə sez»imizni kərung. ■ 3:2 2Tim. 2:24; Tit. 1:6.

□ **3:3 «... xundakla һarakkəx wə zorawan bolmaslıki, mulayim boluxi, səpra, nəpsaniyətqi bolmaslıki... (kerək)»** — «nəpsaniyətqi» grek tilida «əzini buloqaydiqan nəpsaniyətqilikkə berilgən» degən bir sez bilən ipadilinidu. Bu sezgə կarioqanda, pul wə mal-dunyani կօղլixix insanni haram kılıp buloqaydu. Bu tema toqrisida yənə «Luqə» 16:9-11 wə xu ayətlərdiki izahatlarnı wə «Luqə»diki «köxumqə sez»imizdiki 16-bab toqrluluk «nahək dunyaçə təwə bolən mal-dunya» degən məzmunni kərung. □ **3:4 «əz ailisini yahxi baxkuralaydiqan boluxi, tolimu salapətlik bilən pərzəntlirini ata-anisiqə boysunidioqan kılıp tərbiyiliyələydiqan kixi boluxi kerək»** — «tolimu salapətlik bilən... tərbiyiliyələydiqan» degənlik ibarə terikməy balılırını tərbiyiliyələydiqanlığını bildüridu. Ayətning baxka birhil tərjimisi: «pərzəntlirini əz ata-anisiqə toluk hərmət bilən boysunidioqan kılıp tərbiyiliyələydiqan kixi boluxi kerək».

Xəytanning əyibigə kirip, u uqrıqan həkümət qüxitu. □

7 U jamaətning sirtidikilər təripidinmu obdan təriplinidioqan boluxi kerək; xundak bolqanda, u baxķılarning қarılıxiqa uqrımaydu, Xəytanning kiltikioqa qüxməydu. □

Jamaətning hizmətkarlırı

8 Huddi yetəkqilərgə ohxax, jamaətning hizmətkarlırımı salmak, ikki hil gəp kilmədiklərini, hərək-xarabka berilməydiqan, nəpsaniyətqi bolmioqan kixilərdin boluxi. □ ■

□ **3:6 «Yetəkqi yengi etiķadqılardın bolmisun; undak bolsa, u təkəbburlixip ketixi mumkin, xuningdək Xəytanning əyibigə kirip, u uqrıqan həkümət qüxitu»** — «Xəytanning əyibigə kirix» bəlkim Xəytanning əslidiki gunahı, yəni təkəbburlixip kətkinini (xundakla Hudanıng jazasiqa uqrıqanlığını wə kelgüsidi mu uqrayıdıcılığını) kərsitudu. □ **3:7 «U jamaətning sirtidikilər təripidinmu obdan təriplinidioqan boluxi kerək; xundak bolqanda, u baxķılarning қarılıxiqa uqrımaydu, Xəytanning kiltikioqa qüxməydu»** — «Xəytanning kiltik» nemini kərsitudu? Yetəkqılarda əyiblinərlik yeri bolsa (hətta yoxurun bolsimu), xundakla «sirrtikilər» uni əyibləydiqan bolsa u bəlkim u ezini aklax üçün yaki ixlirini yoxurux üçün yalıqan gəp kiliyi mumkin. Undakta u dərhal Xəytanning ilkidə bolidu. Jamaəttikilər təripidinmu obdan «təriplinixi» kerək, əlwəttə. □ **3:8 «Huddi (yetəkqilərgə) ohxax, jamaətning hizmətkarlırımı salmak, ikki hil gəp kilmədiklərini... kixilərdin boluxi... (kerək)»** — hizmətkarlar jamaətning yetəkqilirinin yardıməqisi bolup, ular hər hil əməliy ixlaroqa məs'ul kixilərdur. Yənə «Filippiyiliklərə»diki «köxumqə səz»imizdiki «yetəkqılər wə hizmətkarlar» degən məzmunni kerüng. **«nəpsaniyətqi bolmioqan kixilərdin boluxi... (kerək)»** — «nəpsaniyətqi» — 3-ayətni kerüng. ■ **3:8 Ros. 6:3.**

9 pak wijdani bilən etikədning sirini qing tutidioqan boluxi lazim. □ ■

10 Bundak adəmlərnimu aldi bilən sinap kərüp, əyib tərəpliri bolmisa, andin hizmət wəzipisigə köyuxka bolidu.

11 Xuningdək, bu hizmətkarlarning ayallirimu təmkin, pitnə-pasat kılmaydiqan, salmak wə hərkəndək ixta ixənqlik bolqanlardın boluxi lazim. □

12 Hizmətkarlar bir hotunluk, eż pərzəntliri wə ailisini yahxi baxķuridioqan kixilərdin bolsun. □

13 Hizmətkarning wəzipisini obdan orunoqanlar ezi üçün yahxi nam-atakka sazawər bolidu wə Məsih Əysada bolqan etikədta zor jür'ət-ixənqkə erixidu. □ ■

Məsih bolqan sir

□ 3:9 «pak wijdani bilən etikədning sirini qing tutidioqan boluxi lazim» — «etikaning siri»: okurmənlərning esidə barkı, Injildiki «sirlar» bolsa Huda əslidə yoxurup kəlgən, Injil dəwriddə Əz jamaitigə axkarlıqan qongkur həkikətlərni kərsitudu. «Rimliklarqa»diki «kirix səzler»ni kərüng. ■ 3:9

1Tim. 1:19. □ **3:11 «xuningdək, bu hizmətkarlarning ayallirimu təmkin, ... hərkəndək ixta ixənqlik bolqanlardın boluxi lazim»** — «hizmətkarlarning ayallirimu» yaki «ayal hizmətkarlimu...». «Rim.» 16:1ni kərüng. □ 3:12

«Hizmətkarlar bir hotunluk, eż pərzəntliri wə ailisini yahxi baxķuridioqan kixilərdin bolsun» — «bir hotunluk» degənlik (yaki «bir ayalningla eri») bəlkim «eż ayilioqa sadik» degən mənidə. Buning toqrluluq «kökumqə səz»imizni kərüng.

□ 3:13 «yahxi nam-atakka sazawər bolidu wə Məsih Əysada bolqan etikədta zor jür'ət-ixənqkə erixidu» — «Ros.» 6-8-babta bayan ķilinoqan «hizmətkar» bolqan Istifan wə Filip buningə ikki obdan misaldur. ■ 3:13 Mat. 25:21.

14 Mən gərqə pat arida yeningoqa yetip berixni arzu kılsammu, yənilə bu hətni yazdim;

15 Mubada mən һayal bolup қalsam, həttin Hudanıng ailisi arisida өzüngni қandaq tutux kerəklikini bilisən. Bu ailə bolsa tirik Hudanıng jamaiti, həkikətning tüwrüki wə təqlikidur. □

16 Həmməylən etirap kilmay turalmayduki, ihlasmənlikning siri büyktür: —

«Əzi insan tenidə ayan boldi,
Roh Uning həkkaniylikini ispatlidi,
Pərixtılərgə u kəründi,
Uning həwiri pütkül əllərgə jakarlandı,
Jahanda Uningoqa iman kəltürüldi,
U xan-xərəp iqidə ərxkə kətürüldi». □ ■

□ **3:15 «Mubada mən һayal bolup қalsam, həttin Hudanıng ailisi arisida өzüngni қandaq tutux kerəklikini bilisən»** — «Hudanıng ailisi»: — okurmənlərning esidə barkı,ibraniy tilida wə grek tilida (uyoqur tiliqə ohxax) «ey» wə «ailə» birlə sez bilən ipadilinidu. Hudanıng «eyi» uning ailisi, yəni uning «tirik ibadəthanisi», «tirik eyi»dur. «1Pet.» 2:4-8nimü korüng. □ **3:16 «ihlasmənlikning siri büyktür»** — «ihlasmənlikning siri»ning üq mənisi boluxi mumkin: — (1) Əysə Məsihning əzidə ihlasmənlikning mujəssəmləxtürülüxi, biz insanlarqa «ihlasmənlik»ning nemə ikənliki ayan kıldı; (2) «ihlasmənlikni (insanlarqa) elip kelidioqan sir» (3) «ihlasmənлərgə (yəni Hudanıng məmin bəndilirigə) tapxurulqan sir» — demək, bizning etikadımız. Bizningqə Pawlusning kərsətkənliri 1- wə 2-mənidə. Xübhisizki, bu sir dəl Əysə Məsih Əzidur. **«Əzi insan tenidə ayan boldi»** — bəzi kədimki կeqürmilərdə «Huda insan tenidə ayan boldi» deyilidu. **«Əzi insan tenidə ayan boldi, Roh Uning həkkaniylikini ispatlidi...»** — «Roh» Mukəddəs Roh, Hudanıng Rohı. ■ **3:16 Mar. 16:19; Lukə 9:51; Yh. 1:14; Ros. 1:2; Əf. 3:5, 6.**

4

¹ Əmdi Roh xuni alahidə eytiduki, ahir zamanlarda bəzilər etikədtin yenip, aldamqi rohlarqa wə jinlarning təlimlirigə berilip əgixidu. □ ■

² Bundaq *təlim bərgüqilər* sahtiliqta yaloqanlıq kılıp, huddi daqmallaپ kəydürübətkəndək əz wijdanini yoktip қoyoqan; □

³ ular nikahlinixni wə bəzi yeməkliklərni istemal kılıxni mən'i kılıdu. Əmma *ular mən'i kılıdioqan* yeməkliklərni Huda Əzigə etikəd kılıqan həm həkikətni bilgənlərning təxəkkür eytip kobul kılıxi üçün yaratkanidi. □ ■

⁴ Qünki Huda yaratkan həmmə nərsə yahxidur, ular təxəkkür bilən kobul kılınsa, ularning həqkaysisini qəkləp rət kılıxka bolmaydu. □ ■

□ **4:1 «Əmdi Roh xuni alahidə eytiduki,... »** — «Roh» — Muqəddəs Roh, Hudaning rohi. «**aldamqi rohlarqa wə jinlarning təlimlirigə berilip əgixidu**» — «aldamqi rohlar» wə «jinlar» bir gəptur. ■ **4:1** Mat. 24:23; 2Tes. 2:3; 2Tim. 3:1; 2Pet. 3:3; Yəh. 18. □ **4:2 «... huddi daqmallaپ kəydürübətkəndək əz wijdanini yoktip қoyoqan»** — bəzi alimlar bu sezni: «Xəytan ularning wijdanlirini «meningki» dəp daqmallaپ қoyoqan» degəndək qüxinidu. □ **4:3 «ular nikahlinixni wə bəzi yeməkliklərni istemal kılıxni mən'i kılıdu. Əmma ular mən'i kılıdioqan yeməkliklərni Huda Əzigə etikəd kılıqan həm həkikətni bilgənlərning təxəkkür eytip kobul kılıxi üçün yaratkanidi»** — bu ayət tooqruluk biz «koxumqə səz»imizdə kıskıqə tohilimiz. ■ **4:3** Yar. 1:29; 9:3; Rim. 14:6; 1Kor. 10:30. □ **4:4 «Qünki Huda yaratkan həmmə nərsə yahxidur, ular təxəkkür bilən kobul kılınsa, ularning həqkaysisini qəkləp rət kılıxka bolmaydu»** — bu səz pəkət barlıq yeməkliklərni əməs, yənə u yüksirdə tiləqə aloqan nikahda bolqan ər-ayallıq jinisiy munasiwbətni əz iqigə alidu. ■ **4:4** Yar. 1:31; Ros. 10:15; Rim. 14:14.

5 Qünki ular Hudaning söz-kalami wə insanolarning duasi bilən ḥalal ḳilinidu.□

Əysa Məsihning yahxi hizmətkarı

6 Bu nəsihətlərni kərindaxlarning səmigə salsang, Məsih Əysanıng yahxi hizmətkarı bolğan bolisən. Xundakla, əzüngning əstayidil əgəxkən etikəadtiki wə saqlam təlimlərdiki sözlər bilən կuwwətləndürülənlilik ayan bolidu.■

7 Əmma ihlassiszlarning wə momaylarning əpsanılırını qətkə ķekip, əzüngni iħlasmənlik yolida qeniketurup yetixtürgin.□ ■

8 Qünki «Bədənni qeniketuruxning azraq paydisi bar, lekin iħlasmənlikta intilixning hərtərəplik paydisi bar; u hazırkı wə kəlgüsü həyat üçün bəht elip kelidu»■

9 — bu söz həktur wə uni կobul қilixka pütünləy ərziydu.

10 Əməliyəttə biz buning üçün japalıq əjir singdürüwatimiz wə har қiliniwatimiz. Qünki ümidimizni pütkül insanlarning, bolupmu

-
- **4:5 «Qünki ular Hudaning söz-kalami wə insanolarning duasi bilən ḥalal ḳilinidu»** — grek tilida «insanolarning duasi» degən alahidə söz bolup «xu dualar Huda bilən yekin alaķə-munasiwəttə bolidu» degən mənini puritip beridu. ■ **4:6** 2Tim. 1:5; 3:14,15. □ **4:7 «... əzüngni iħlasmənlik yolida qeniketurup yetixtürgin»** — «qeniketurup yetixtürgin» degini grek tilida «gimnastika» («tən hərikiti») bilən munasiwətlik söz. ■ **4:7** 1Tim. 1:4; 6:20; 2Tim. 2:16; Tit. 1:14; 3:9. ■ **4:8** Kol. 2:23.

etikad kılouqilarining Kutkuzoqası — mənggü hayat Hudaşa baqliduk. □

11 Bu ixlarni *jamaatkə* tohtimay tapilioqin wə əgətkin.

12 Həqkimning sening yaxlikingoşa səl karixioşa yol koyma; bəlki sezliringdə, əməlliringdə, mehîr-muhəbbət, etikad wə paklikta etikadqilaroşa nəmunə bol. □ ■

13 Mən yeningoşa baroquqə, əzüngni jamaatkə *mukəddəs yazmilarnı* okup berix, jekiləx wə təlim berixkə beqixlioqin. □

14 *Jamaitingning* aksakalliri қollirini uqangoşa қoyqanda, *Hudanıng* wəhiyisi arkılık sanga ata қilinixi bilən səndə bolqan iltipatka bipərwalık

□ **4:10** «Əməliyəttə biz buning üçün japalıq ejir singdürüwatımız wə har қılıniwatımız» — «har қılıniwatımız» bəzi kona kəqürmilərdə «kürəx қılıwatımız» deyildi. «qünkü ümidimizni pütkül insanlarning, bolupmu etikad kılouqilarining Kutkuzoqası — mənggü hayat Hudaşa baqliduk» — «pütkül insanlarning, bolupmu etikad kılouqilarining Kutkuzoqası» degən ibaridə «insanlarning Kutkuzoqası» degənlik bəlkim «hər adəmni saklıouqı» degən omomiy mənidə ixlitilidu. □ **4:12** «**həqkimning** sening yaxlikingoşa səl karixioşa yol koyma» — Timotiy bəlkim ottuz nəqqə yaxka kirgən. Lekin grek mədəniyyitidə kırıq yaxka kirgən oqul balılar tehi «yax» «yigit» dəp hesablinidu.

■ **4:12** Tit. 2:7,15; 1Pet. 5:3. □ **4:13** «əzüngni jamaatkə *mukəddəs yazmilarnı* okup berix, jekiləx wə təlim berixkə beqixlioqin» — «mukəddəs yazmilarnı okup berix» toqrluluk: — xu waktılarda az sanlık kixilər okuyalaytti wə tehimu az kixilər Mukəddəs Kitabtiki birər kisimlaroşa igə boluxka muyəssər idi.

kilma. □ ■

15 Bu ixlaroqa berilip, өзүнгни ularoqa toluq atioqin. Xuning bilən sening aloqa başkanlığında həmməyləngə ayan bolidu.

16 Өzünggə wə bərgən təliminggə izqıl kəngül koyqın. Qünki xundak ķiloqanda өзүнгnimu wə sanga ķulak saloqlanlarnimu ķutkuzisən.

5

Jamaəttiki bəzi əməliy ixlar

1 Yaxanoqan ərlərni əyibligəndə kattık səzlimigin, bəlki ularoqa atang süpitidə nəsihət bərgin. Xuningdək, yigitlərgə ķerindaxliring süpitidə səzligin.■

2 Yaxanoqan ayallaroqa anang süpitidə, yax aylalaroqa aqa-singilliring süpitidə hər ixta pak ķəlb bilən muamilə ķiloqin.

□ **4:14 «Jamaitingning aksakalliri ķollirini uqangoqa ķoyoqanda, Hudanıng wəhiysi arkılıq sanga ata ķilinixi bilən səndə bolovan iltipatka bipərwalıq kılma»** — jamaətning aksakallirining etikadqını birər wəzipigə təyinligəndə, ķollirini uning uqisişa կoyup turup dua ķilixi Injildiki baxka yərlərdimu kərünidu. «İltipat» muxu yərdə Muğəddəs Roh ata ķiloqan məlum bir alahidə қabiliyətni kərsitudu. Bundak қabiliyətlərning bəziliri toopruluq «1Kor.» 12-, 14-babni kərüng. «Koxumqə səz»imizdə Timotiyoqa tapxurulqan iltipat toopruluq səzləyimiz. ■ **4:14** Ros. 6:6; 8:17; 13:3; 19:6; 1Tim. 5:22; 2Tim. 1:6. ■ **5:1** Law. 19:32.

3 Həkikiy tul ayallarni hərmətləp, ularning əhalidin həwər al.□

4 Lekin, tul ayallarning pərzəntliri yaki nəvriliri bolsa, ular aldi bilən əz ailisigə nisbətən iħlasmənlikni əginip, əz ata-anisining əjrini yan-dursun; qünki bu ix Hudani hursən kılıdu.■

5 Əmdi həkikiy tul etüwatkan, yaloquz қaloqan ayallar bolsa, ümidini Hudaqa baqlıqan bolup, keqə-kündüz dua-tilawəttə bolidu.■

6 Lekin həzur-həlawətkə berilgən tul hotun həyat bolsimu, əlgəngə barawərdur.

7 Əmdi baxkilar təripidin əyiblinidioqan əhəwalqa qüxüp əlmaslıqliq üçün sən ularqa bu ixlarni jekiləp tapilioqin.

8 Lekin birsi əz tuqənlırıdin, bolupmu əz ailisidikilərdin həwər almisa, u etikədən tanqan dəp karılıp, kapirlardin bəttər bolidu.■

9 Tul ayal tiziməqə elinsa, yexi atmixtin təwən bolmaslıqliq, birlə ərning ayali bolqan boluxi

□ **5:3 «həkikiy tul ayallarni hərmətləp, ularning əhalidin həwər al»** — «həkikiy tul ayallar» muxu yerdə eridin juda bolqan, kiyinqılıqta turoqan ayallarni kərsitudu. «Hərmətləp, ularning əhalidin həwər al» grek tilida birlə səz bilən ipadilinidu.

■ 5:4 Yar. 45:10,11; Mat. 15:4; Mar. 7:10; Əf. 6:1, 2. ■ 5:5 Lukə 2:36; 1Kor. 7:32. ■ 5:8 Gal. 6:10.

kerək, □

10 yənə güzəl əməlliri bilən təripləngən boluxi, balılırini yahxi tərbiyiləp qong kılqan, musapirlarqa mehəmandostluk kərsətkən, mukəddəs bəndilərning putlirini yuyup koyqan, kiyinqilikta қalqanlarqa yardım қolını uzartıkan, əzini hərhil həyr-sahawət ixlirioqa beoqxilioqanlar boluxi kerək. □ ■

11 Lekin yax tul ayallarnı *tizimlikkə* kirgüzəmə. Qünki ularning ixk həwəsliri қozqılıp Məsihənin tenip, қayta nikahlinixni arzu қılıdu;

12 xuning bilən, ular dəsləp bərgən wədisigə

□ **5:9 «Tul ayal tizimoqa elinsa, yexi atmixtin təwən bolmaslıki, birlə ərning ayali bolqan boluxi kerək...»** — «tul ayal tizimoqa elinsa» degəndiki «tizim» bəlkim jamaət iqidiki alahidə yardımaloquqı tul ularning tizimini kərsitidü. Əlarning yənə bəlkim alahidə dua wə baxka hajətmənlərni yoklaş hizmətləri bar idi; yənə kelip ular қayıtdın toy kılmaslıqka wədə kılıxi kerək boluxi mümkün (12-ayətni kərung). «Birlə ərning ayali bolqan boluxi kerək» degənning «birlə ərlik bolqan boluxi kerək» yaki «əz erigə sadık bolqan boluxi kerək» degən baxka birhil qüxənqisi bar. □ **5:10 «yənə güzəl əməlliri bilən təripləngən boluxi, ... mukəddəs bəndilərning putlirini yuyup koyqan... əzini hərhil həyr-sahawət ixlirioqa beoqxilioqanlar boluxi kerək»** — «mukəddəs bəndilərning putlirini yuqan»: — okurmənlərgə ayankı, «put yuyux» Ottura Xərkətiki ərp-adətlərdin idi, səpərdin kəlgən mehəmanlarnı kızqınlıq bilən kütüxni bildürətti. Bu ixning əzi bəlkim baxka etikadqılarning hizmitidə kəmtərlik bilən boluxning yahxi bəlgisi idi («Yuh.» 13:1-17ni kərung). ■ **5:10** Yar. 18:4; 19:2; Lukə 7:38,44; 1Pet. 4:9.

hilaplik kiliç səwəblik əyiblik bolidu. □

13 Uning üstigə ular hürunlukni adət kiliwelip, əymu-ey dokurup yürüxni əginidu; xundakla hürun bolupla қalmay, oqeywət kılıp, baxkılarning ixlirioqa qepiloqak bolup nalayık ixlaroqa walaqlaydioqanlardın bolup ķelixi mumkin. □ ■

14 Xuning üçün, bundak yax tul ayallarning nikahlinip, pərzənt kərüp, ey ixliri bilən xuqullinixini halaymən. Xundak ķılqanda, bizgə karxi turoquqioqa bizni hərkəndək əyibləp-haқarətləx pursiti qıkmayıdu. □ ■

15 Qunki xundak bəzi tul ayallar allikaqan etikadın tenip Xəytanning kəynigə kirip kətti.

16 Əgər etikadi bar bir ər yaki ayal kixining tul қaloqan tuoqanlıri bolsa, u ezi ularoqa yardım bərsun, üki jamaətkə qüxmisin. Xundak bolqanda, jamaət həkikiy igə-qakısız tul ayal-

□ **5:12 «... ular dəsləp bərgən wədisigə hilaplik kiliç səwəblik əyiblik bolidu»** — «dəsləp bərgən wədisi» bəlkim ularning hərbirining «Əysə Məsih üçün jamaətning hizmitidə bolimən, қayta toy kilmaymən» degəndək bir wədisini kərsitixi mumkin. 9-ayətni yənə kərung. □ **5:13 «Uning üstigə ular hürunlukni adət kiliwelip, əymu-ey dokurup yürüxni əginidu; xundakla hürun bolupla қalmay, oqeywət kılıp, baxkılarning ixlirioqa qepiloqak bolup nalayık ixlaroqa walaqlaydioqanlardın bolup ķelixi mumkin»** — demək, əgər undak mayilliği bolqan tul ayallaroqa jamaət təripidin iqtisadiy yardım berilgən bolsa («tizimlansa»), ular tehimu xundak yolda mengip ketixi mumkin. ■ **5:13 Tit. 2:3.** □ **5:14 «bizgə karxi turoquqioqa bizni hərkəndək əyibləp-haқarətləx pursiti qıkmayıdu»** — «bizgə karxi turoquqi» Xəytanning əzini yaki yər yüzidə Injilə qarxi qıqqanlarnı kərsitidu. ■ **5:14 1Kor. 7:9.**

laroqa yardım kılalaydu. □

Aksakallar toqrisida

17 Jamaətni yahxi yetəkləydiqan aksakallar, bolupmu Hudanıng söz-kalamını yətküzük wə təlim berixtə əjir singdürgənlər ikki həssə hərmətkə sazawər kılinsun. □ ■

18 Qünki mukəddəs yazmilarda: «Haman təpkən əküzning aqzını boooma» wə: «Mədikar eż həkkini elixka həkliklər» deyilgən. □ ■

19 Ikki yaki üç guwahqı hazır bolmioquqə, aksakal üstidin kılınoqan ərzni қobul kılma. □ ■

20 Əgər aksakallardın birsi gunah sadır kılıoqan bolsa, baxkilarıningmu buningdin ibrət elip

□ **5:16 «Əgər etikədi bar bir ər yaki ayal kixi...»** — bəzi kona keqürmılərdə pəkət «etikədqı ayal kixi...» deyilidu. □ **5:17 «Jamaətni yahxi yetəkləydiqan aksakallar, bolupmu Hudanıng söz-kalamını yətküzük wə təlim berixtə əjir singdürgənlər ikki həssə hərmətkə sazawər kılinsun»** — Injilda «aksakallar» degənning baxka hil ipadisi «yetəkqilər». «Filippiliqlarоja»diki «kirix söz», xundakla «Tebirlər»nimü kərung. «Ikki həssə hərmətkə sazawər kılinsun» — demək, həm jamaətning qongkur izzitigə wə layik boloqan iqtisadiy yardəmgə muyəssər bolsun (qünki təlim berixtə wə jamaəttin həwər elixta əstayidil bolux daim kəp waqtılıri sərp kılınidu).

■ **5:17** Rim. 15:27; 1Kor. 9:11; Gal. 6:6; Fil. 2:29; 1Tes. 5:12; Ibr. 13:17. □ **5:18 «Haman təpkən əküzning aqzını boooma» ... «Mədikar eż həkkini elixka həkliklər»...** —

Təwrat, «Qan.» 25:4 wə Injil, «Luğa» 10:7. ■ **5:18** Law. 19:13; Qan. 24:14; 25:4; Mat. 10:10; Luğa 10:7; 1Kor. 9:9. □ **5:19 «Ikki yaki üç guwahqı hazır bolmioquqə, aksakal üstidin kılınoqan ərzni қobul kılma»** — Təwrat, «Qan.» 17:6, 19:5ni kərung. ■ **5:19** Qan. 19:15.

қорқuxi üçün, jamaət aldida tənbih berip əyibligin. □

21 Hudanıng, Məsih Əysanıng wə Huda tallıqan pərixtılerning aldida xuni sanga agah kılıp tapılaymənki, sən bu əmrlərgə həq ayrimiqilik kılmay, həqkandaq ixta bir tərəpkə yan basmay kət'iy əməl kılqın. ■

22 Birawning uqisioqa қolungni қoyuxka aldirap kətmə; baxķılarning gunahlırioqa xerik bolma. Əzüngni pak tutķın □ ■

23 (axķazining yahxi bolmiojanlıkı, xundakla sən daim aqriydiqan bolqaqka, sula iqiwərməy,

□ **5:20 «Əgər aksakallardin birsi gunah sadir kılqan bolsa, baxķılarningmu buningdin ibrət elip қorқuxi üçün, jamaət aldida tənbih berip əyibligin»** — «baxķılarningmu buningdin ibrət elip қorқuxi üçün...»: — demək, қalqan aksakallar ibrət alsun. ■ **5:21** Kan. 17:4; 19:18; Rim. 1:9; 9:1; 2Kor. 1:23; 11:31; Gal. 1:20; Fil. 1:8; 1Tes. 2:5; 5:27; 1Tim. 6:13.

□ **5:22 «Birawning uqisioqa қolungni қoyuxka aldirap kətmə»** — «birawning uqisioqa қolungni қoyux» degən hərikət, birsini jamaətkə yetəkçilik wəzipisigə təyinləx, kesəl adəmni sakaytix yaki baxqa alahidə bir dua kılıx üçün «Mən Huda aldida bu adəm bilən bir bolimən» degənni ipadiləydi. **«baxķılarning gunahlırioqa xerik bolma»** — bu söz aldinki: «Birawning uqisioqa қolungni қoyuxka aldirap kətmə» degən səzgə baoqlik. Qünki undak hərikət kol қoyquqı kixi dua kılınqan kixi üçün: «I Huda, mən bu kixi bilən məs'uliyəttə bir bolay» degən duani bildürudu. Əmma «baxķılarning gunahlırioqa xerik bolma» degənning baxqa tərəpliri bar, əlwəttə. ■ **5:22** Ros. 6:6; 8:17; 13:3; 19:6; 1Tim. 4:14; 2Tim. 1:6.

bir'az xarabmu iqip bərgin). □ ■

24 Bəzi kixilərning gunahlıri burunla enik, xundakla sorak künigiqə saklinidu; lekin bəzilərningki ularning kəynidin əgixip baridu, keyin axkarə bolidu. □ ■

25 Huddi xuningoğa ohxax, bəzi kixilərning güzəl əməllirini asanla kərüwalqılı bolidu; hazır axkara bolmisa keyin axkarılanmay қalmaydu. □

6

1 Kulluk boyunturuk astida bolqanlarning həmmisi əz hojayinlirini hər tərəptə hərmətlisun. Xundak kılqanda, Hudanıng nami wə Uning təlimining həkərətkə uqrıxidin saklanqılı bolidu. ■

□ **5:23 «axkazining yahxi bolmioqanlığı, xundakla sən daim aqriydiqan boloqaqka, sula iqiwərməy, bir'az xarabmu iqip bərgin»** — Pawlus bu səzini bəlkim yukarıki «əzüngni pak tutkin» degənlikidə hajiti bolmioqan pərhizlər bolmışsun dəp Timotiyning kesilini kəzləp eytidü. ■ **5:23** Zəb. 104:15 □ **5:24 «Bəzi kixilərning gunahlıri burunla enik, xundakla sorak künigiqə saklinidu; lekin bəzilərningki ularning kəynidin əgixip baridu, keyin axkarə bolidu»**

— buning mənisi bəlkim: «Bəzi kixilərning gunahlırını asanla kərüwalqılı bolidu həm ularning qokum sorakka tartılıxi enik. Lekin, bəzi kixilərning gunahlıri bolsa pəkət keyin, soraqtıla axkara bolidu». Xuning üçün Timotiy baxkilaroşa «kol կոյս»ta daim pəhəs bolup, ətraplıq oylixı kerək. ■ **5:24**

Gal. 5:19. □ 5:25 «bəzi kixilərning güzəl əməllirini asanla kərüwalqılı bolidu» — baxka birhil tərjimisi: «bəzi kixilərning güzəl əməlliri soraktin awwal kərünərlik bolidu».

■ **6:1** Əf. 6:5; Kol.3:22; Tit.2:9; 1Pet.2:18

2 Hojayinliri etikədqi bolsa, қulliri: «Biz həmmimiz ohxaxla ķerindaxlarou» dəp, ularqa hərmətsizlik kilmisun. Əksiqə, ularqa tehimu əstayidil hizmət kilsun. Qünki ularning yahxi hizmitidin bəhərimən bolidiqanlar dəl sadik etikədqilar həm səyümlük bəndilərdur. Sən bu təlimlərni əgətkin wə jekiligin.

Yaloqan təlim wə pulpərəslikning akiwiti

3 Ohximiqan təlimlərni tərəqib kılqan wə saqlam səzlərni (yəni Rəbbimiz Əysa Məsihning həkə sezlirini), xundakla ihlasmənlikkə yetəkləydiqan təlimni kobul kilmioqan kixi bolsa,

4 undaklar dəwəkə kərəngləp kətkən, həqnemə qüxənməydiqan kixilərdindur. Ular nizamunazirə pəyda kılıxka wə gəp talixixka hərismən; bundak ixlardin həsəthorluk, jedəl-majira, təhmət, rəzil gumanhorluk hasil bolidu.■

5 həmdə niyiti qırıkləxkən, həkikəttin məhrum bołqan kixilər arısida daimlik sürkilix kəltürüp qıkırıdu. Bundak kixilər ihlasmənlikni paydatapawətning bir yoli dəp կaraydu.■

6 Dərwəkə, *Hudaşa* ihlasmən wə razımən bolux oqayət zor paydidur.■

7 Qünki biz bu dunyaqə həqnemə elip kəlmiduk, xuningdək uningdin həqneminimə elip ketəlməyimiz.■

■ **6:4** 1Tim. 1:4; 2Tim. 2:23; Tit. 3:9. ■ **6:5** 1Kor. 11:16.

■ **6:6** Pənd. 15:16; Ibr. 13:5. ■ **6:7** Ayup 1:21; 27:19; Zəb.

8 Xunga, yemək-iqmək wə kiyim-keqik yetərlik bolsila bulardin կanaət կlimiz. ■

9 Lekin bay boluxni oylaydioqanlar bolsa հaman azduruluxlaroqa uqrab, tuzakka wə xundakla insanlarni wəyranqılıkkə wə հalakətkə qəktüradioqan nuroqun əhmiikanə həm ziyanlıq arzu-həwəslərning ilkigə teyilip ketidu. ■

10 Qünki pulpərəslik hərhil rəzilliklərning yiltizidur. Bəzilər buningə intilixi bilən etikədtn qətnəp, əzlirini nuroqun dərd-ķayoqlar bilən sanjidi. ■

Timotiyoqa nəsihət

11 Əmma sən, əy Hudanıng adimi, bundak ixlardın yirak կaq; հəkkaniyilik, ihlasmənlik, ixənq-etikəd, mehîr-muğəbbət, səwr-takət wə məmin-mulayimlikni intilip կoqla. ■

12 Etiqədtni güzəl kürəxtə küqəp kürəx kıl. Mənggülük հayatni qing tutkin. Sən dəl buningə qakırılding հəmdə uning yolidə nuroqunlioqan guwahqilar aldida bu etiqađnina güzəl xahitlikini կilding. □ ■

13 Həmmigə հayatlıq beriwatkan Hudanıng aldida, xundakla Pontius Pilatus aldida güzəl

■ **6:8** Zəb. 55:23; Pənd. 27:26; Mat. 6:25; 1Pet. 5:7. ■ **6:9**

Pənd. 11:28; Mat. 13:22; Yak. 5:1. ■ **6:10** Mis. 23:8; Կan.

16:19; Pənd. 15:16. ■ **6:11** 2Tim. 2:22. □ **6:12** «Etiqədtni

güzəl kürəxtə küqəp kürəx kıl» — bu səzlər wə ayətning կaloqan կismi («güzəl xahitlik») toqrisida «қoxumqə səz»imizni kərüng. ■ **6:12 1Tim. 1:18.**

xahitlikni kılıp guwahlıq bərgən Məsih Əysanıng aldida sanga xuni tapilaymənki, □ ■

14 Rəbbimiz Əysa Məsih կayta ayan bolouqə, *Hudanıng* bu əmrigə həq կusursız wə daqsız əməl kılɔqin. □

15-16 Uning ayan boluxini wakit-saiti kəlgəndə birdinbir mənggü əlmigüqi, insan yekinlixalmayıqan nur iqidə yaxaydiqan, həqkim kərmigən wə kərəlməydiqan mubarəkləxkə layik bolqan birdinbir Həkümran, yəni padixahlarning Padixahi, rəblərning Rəbbi əməlgə axuridu. Uningoqa izzət-hərmət wə əbədil'əbəd küq-kudrat bolqay, amin! ■

17 Bu zamanda bay bolqanlaroqa məoqrurlanmaslıknı, tayanoqusız ətkünqi baylıkka əməs, bəlki biz bəhrimən boluxka həmmmini bizgə sehiylik bilən tolup taxqan һalda təminligüqi Hudaqla tayinip ümid baqlaxni tapilioqin; □

18 ularoqa yahxi əməllərni kılıxta həkikiy bay bol-

- **6:13 «Həmmigə hayatlıq beriwatqan Hudanıng aldida, xundakla Pontius Pilatus aldida güzəl xahitlikni kılıp guwahlıq bərgən Məsih Əysa...»** — «güzel xahidlik» degən söz tooqrisida «köxumqə sez»imizni kərung. ■ **6:13** Qan. 32:39; 1Sam. 2:6; Mat. 27:11; Yh. 18:37; 1Tim. 5:21. □ **6:14 «bu əmrigə həq կusursız wə daqsız əməl kılɔqin»** — «bu əmr» bolsa Timotiyoqa tapxuruloqan toluq wəzipini kərsitudu (3:3-20, 6:2-5). ■ **6:15-16** 1Tim. 1:17; Wəh. 17:14; 19:16; Mis. 33:20; Qan. 4:12; 1Yuha. 4:12. □ **6:17 «biz bəhrimən boluxka həmmmini bizgə sehiylik bilən tolup taxqan һalda təminligüqi Huda...»** — «sehiylik bilən» grek tilida «zor bayılırlırin bərgəndək» degən söz bilən ipadilinidu.

unglar, həyr-sahawətlik ixlarda mərd, baxkilar bilən ortak bəhrlinixkə կoli oquq bolunglar dəp tapilioqin.

19 Ular bundak kılqanda, həkikiy hayatni tutux üqün keləqəktə əzlirigə puhta bir asas-ul boldioqan bir həzinə topliyalaydu. ■

20 Əy Timotiy, sanga amanət kılınqan həkikətlərni կօզda. Əzüngni ihməssiz, կuruk gəplərdin həmdə atalmix ilimning talax-tartixliridin neri tutkin. ■

21 Bəzilər muxundak bimənə *ilimgə* egimən dəp jakarlap, etikadtin qətnidi.

Mehir-xəpkət silərgə yar bolqay! □

■ **6:19** Mat. 6:20; Luqa 12:33; 16:9.

2Tim. 2:16; Tit. 1:14; 3:9.

■ **6:20** 1Tim. 1:4; 4:7;

□ **6:21 «mehir-xəpkət silərgə yar bolqay!»** — bəzi kona keqürmilərdə: «mehir-xəpkət sanga yar bolqay!» deyildi.

**Muk̄eddes Kalam (yəngi yezik)
The Holy Bible in the Uyghur language, written in
Pinyin script**

Copyright © 2010 Mukeddes Kalam - Uyghur Bible Translation Committee

Language: Uyghur tili (Uyghur)

This translation is made available to you under the terms of the Creative Commons Attribution Share-Alike license 4.0.

You have permission to share and redistribute this Bible translation in any format and to make reasonable revisions and adaptations of this translation, provided that:

You include the above copyright and source information.

If you make any changes to the text, you must indicate that you did so in a way that makes it clear that the original licensor is not necessarily endorsing your changes.

If you redistribute this text, you must distribute your contributions under the same license as the original.

Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners.

Note that in addition to the rules above, revising and adapting God's Word involves a great responsibility to be true to God's Word. See Revelation 22:18-19.

2021-09-11

PDF generated using Haiola and XeLaTeX on 18 Apr 2025 from source files dated 31 Aug 2023

b6bd0959-14d2-5233-b340-6f210a8f13c5